



## "Global Energy Azerbaijan" şirkəti və onun tövəmə şirkətləri

*Azərbaycan xalqını*

"Abşeron Operating Company"

"Binagadi Oil Company"

"Karasu Operating Company"

"Şirvan Operating Company"

"Neftechala Operating Company"

## Dövlət Bayrağı Günü

*münasibətilə təbrik edir, əbədi sülh arzulayır*



BİR DAHA YÜKSƏLƏN BAYRAQ

AZƏRBAYCANIN BAYRAĞI SƏDƏC BAYRAQ DEYİL, 0 BİZİM DÖVLETÇİLİYİMİZİN MÜSTƏQİLLİYİMİZİN RƏMZİDİR.

**B**ayraqın tarixi dövlətlərin tarixi qədər qədimdir. Bayraq müstəqillik əldə etmiş hər bir millətin azadlıq simvoludur, onun ictimai-siyasi varlığının rəmziidir. Tarix üzrə fəlsəfə doktoru Künlük İmamverdiyevin qənaatindən görə, "Bayraq" sözü türk mənşəlidir və qədim tarixə malikdir. Böyük mütəfəkkir Məmməd Kasğarının məşhur "Divanü lügət-it-türk" (XI əsr) əsərində müasir dilimizdəki "bayrak/batrak" sözü qeydə alınmışdır. Eyni zamanda tədqiqatçılarının fikrincə, həmin söz "batırak/batrak/bayrak" semantik struktur tokamılı modeli osasında (batr - batırmaq, sancaq) feilindən tərimədir. Müasir türk dilində "bayraq" sözü ilə yanaşı, "sancaq" sözü də işlənir.

Qədim türk tayfalarında bayraq müxtəlif adlarla (sancaq, tuğ, oləm) tanınır və müqddəs anlam daşıyır. Bu da onların dini inancları ilə bağlı idi.

Heç şübhəsiz, Azərbaycan dövlətçilik tarixində müüm rol oynamış Məridiya, Atropotena, Albaniya, Şirvanşahlar, Səcirlər, Salarlər, Rəvvadilar, Şəddadilar, Atabeylər, Qaraçoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfsərlər, Qacarlar dövlətlərinin hər birinin özünəməxsus bayraqları, hakimiyət rəmzləri olmuşdur. Bununla yanaşı, zaman-zaman zülmə, işğala qarşı Mənsur Həllac, Cavanşir, Cavidan, Babek Xürremi, Qaçaq Nəbi, Qaçaq Kərəm, Səttarxan, Bağırxan, Şeyx Məmməd Xiyabani, Mir Cəfər Pişəvəri və başqları da azadlıq uğrunda üşyan bayraqlarını qaldırmışlar.

Nadir şah Əfşarin qötə yetirilməsi ilə Azərbaycan xanlıqları meydana gəlmişdir.

Qarabağ, Şəki, Şamaxı, Naxçıvan, Quba, Qaradəğ, Təbriz, Urmia, Xoy, Sərab xanlıqlarının hər birinin öz bayraqı olmuşdur. Nə yaşı ki, Albaniya, Şirvanşahlar, Atabeylər (Eldənizlər), Qaraçoyunlu, Ağqoyunlu, Səfəvəflər dövlətlərinin, Ganca, Qarabağ, Şəki, İravan, Naxçıvan, Bakı, Təbriz, Xoy xanlıqlarının bayraqlarından nümuneler günümüze golub çıxmışdır.

Qururverici haldər ki, miniatürk rəssamlar Səfəvəflər dövlətinin banisi Şah İsmayıllı Xətainin ömr yolu və eks etdirən miniatiirlərdə bayraq rəmzlərini de umutmamışlar. Bu onənə sonralar da davam etmişdir. Bunun on bariz nümunəsi Şəki xan sarayının divarlarında həkk olunmuş müxtəlif süjetli rəsmlərdə dövlət bayraqının da nezərdən qaçırlınmamasıdır.

Təmiz alındakı tozu, torpağı,

Haqq üçün açğıñ allorin sil!

Qalxıv, birdə enməz elin bayraqı,

O sənin, o məmən olımdər, bil!

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinə ilk qəbul etdiyi bayraqı doyişərək üçrəngli etmişdir.

Parlement binası üzərində dalğalanan üçrəngli bayragımızı ifixlərə seyr edən Üzeyir bey Hacıbəyli 2 may 1919-cu ilde "Azərbaycan" qızətindən yazardı:

"Müqddəs bayragımızın münəvvər rəngləri, gənəşin ziya və şəfəqləri kimi təcəlli edir. Ziülmə dostu olan sağ və sol düşmənərimiz xain gözloru bu nurlardan qamışır. . .

O xain gözlor, qara qəqlər, namərdi bəlkələr və alçaq başlarım sahibləri özəb çə-

Təssəffü ki, çar Rusiyası 1801-ci ildə Şərqi Gürcüstani özüne birləşdirildikdən sonra iştahası daha da artı. 1803-cü ildən başlayaraq Şimali Azərbaycan xanlıqlarını bir-bir ələ keçirdi, homişə olduğu kimi, bağladıq, əhdnamolərə də əməl etmedi. Vəlişəd Abbas mirzənin komandanlığı ilə Rusiya-Iran müharibəsi illərlə davam etti, sonda 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmençay kəndində sülh müqaviləsi bağlandı. Beləcə, Azərbaycan iki yərə bölgündü. Xalqımız 90 il rus generallarının əsəreti altında qaldı, İran və Türkiyə orazisindən erməniləri köçürərək Qafqazda, İravan xanlığının ərazisində, bir qismini isə Qarabağda moskunlaşdırıldılar. Çar Rusiyası hətta bununa kifayətən möyər 21 mart 1828-ci ilə də İravan xanlığını legə edərək Ermenistan vilayətini yaratdı. Bununla da gelmə ermenilər zaman-zaman xalqımızın başqışmasına cəvirdilər. Xalqımız bir əsrə yaxın zərər Rusiyasının bayraqı altında yaşamağa haqqı vardır! Bir millət ki dərəsindən olmaq istəyir...

Əbəs zəhmət!

O ağac sınmaz, o nur sönməz, o əl dənməz! Çünkü bayraqımız həqq bayraqdır. O bir millətin hüquqi-bəşəriyyəsinin hərisidir. Bir millət ki onu da insan kimi yaşasınaq haqqı vardır! Bir millət ki dərəsindən olmaq istəyir!

Nahar səy!

Zülmənən yoxun yoğun zəncirlərini qırıq-qırıq etməyə qadır olmuş bir millət, həqq və hürriyyət bayraqı enməz, sarılmaz!"

Müstəqillik arzularının gerçəkləşməsindən qürur hissi yaşayan şairlərən Əbü'ləlaliq Connotti, Əhməd Cavad, Əlbəbbas Müznib, gənc Cofer Cabbarlı dərhal Azərbaycan bayraqını vəfə etmişdir. 19 yaşlı Cofer Cabbarlı sözü üçrəngli bayragımıza rəsmiini çəkmüşdür:

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayım, Şu sevimli üç boyalı, üç mənən bayraqı,

Mələklərin qanadını üzərinə kölgə salan?

Nə inis bi, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, alçıçaklı yaşlı otlar topasını?

Xayır, xayır? Çiçək solur, odlar yerdə tapdanır.

Fəqət bizim bayraqımız ucaları pək seyir,

Yulduzlardan həlaldan da yüksəklərdə fırlanır.

Sair Əlabbas Müznib "Bu ölkə" şeirində yazardı:

Məbədumuz üç boyalı bayraqı,

Kəbəmizdər hər bir ovuc topraqı.

Şəmvəz bu hər xaini, alçağı,

Doğruların asandır bu ölkə.

Bu istiqələl yox yerdən yaranmamışdır.

Həsən bey Zərdabinin "Əkinçin" qızətindən başlayaraq Nəcəf bey Vəzirov, Firdəvəd Bey Köçərli, Məmmədəzadə, Ömer Faiq Nəmanzadə, Əbdürəhim Bey Haqverdiyev, Soltan Məcid Qənizadə, Əli Bey Hüseynzadə, Əhməd Bey Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Üzeyir Bey Hacıbəyli, Həşim Bey Vəzirov, Əlimərdən Bey

Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınlarımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzet sohifələrində oxuculara aşlaşdırığı maanlılıq, özüngüven, azadlıq, müstəqillik ideyalarının bəhrəsi olmaya bilməzdi. Əlbəttə, davam edən bu mübarizə yolları heç de itkisiz, təqibiz, zindansız, sürgünsüz keçməmişdir. Əgor belə olmasayıd, üçrəngli bayragımızi qürurla seyr edən Məmmədəzadə, Həsən Topçubaşov, Məmmədəzadə, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əlabbas Müznib kimi yüzərlərə aydınımızın "Molla Nəsreddin", "Füyuzat", "Heyat", "Kasıp", "Irşad", "İqbəl", "Soda", "Sədai hoqeq", "Açıq söz", "Azərbaycan" kimi jurnal v

# Bir daha yüksələn bayraq

Ovralı 18-ci səh.

Zaman göstərdi ki, bu fikirlər heyrot doğuracaq qədər uzaqqorunliklə qələmə alınmışdır. Dahi L.N.Tolstoyun təbirincə desək, ədalətli fikir səmərə verməyə bilməzdii. Azərbaycan Xalq Cümhuriyyətinin əvvəz edən Azərbaycan Sovet Sosialist Respublikasının öz bayrağı, öz himni, öz gerbi olsa da, Kremlən asılı idi, Moskvadan göndərilmiş rus canışını gelib ikinci katib rolunda Mərkəzi Komitədə əyləşirdi.

Azərbaycan Sovet Sosialist Respublikası 70 il ömür sürdü. Ancaq bu 70 ilde tarixi olaylardan xəbərdar olan aydınlarımız, xarici ölkələrə mühacirət etmiş Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərden bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Hilal Münçi, Xosrov Sultanzadə və başqaları müstəqillik uğrunda mübarizələrini, bir an da olsa, dəyandırmadılar. Məhəmməd Əmin Rəsulzadənin xaricdə çap etdirdiyi "Azərbaycan Cümhuriyyəti" kitabının üz qabığında üçrəngli bayraqımızın şəkli əks olunmuşdu. Bununla yanaşı, müəllif kitabda üçrəngli bayraqın açıqlamasını da vermişdi:

"Azərbaycan bayraqındakı mavi rəng türklüyü, yaşıl rəng müsəlmanlığı, al rəng də təcəddüd (yenileşme) və inqilab rəmzi olmaq hesabılə əsrliyi təsvir edər ki, möhtərəm Ziya Gökalp bəyin "Türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm" düsturunu ifadə etmiş olur".

Xalq Cümhuriyyətinin devrilməsi ilə heç də müstəqillik ideyası dəfn olunmadı. Bolşevik hökuməti bunu bacarmadı. 1937-ci ildə ölkədə repressiya qurbanlarının sayı pikkəndə çatısa da, ürəklərdəki azadlıq eşqi, üçrəngli bayraqı bir daha baş üstə qaldırmaq sevdası insanlarını tərk etmədi.

Zaman-zaman gənclər həyatlarını təhlükələrə ataraq gizli antisovet təşkilatları yaradır, mübarizələrini müxtəlif üsullarla davam etdirirdilər. Burada əllinci illərdə fəaliyyət göstərmiş iki gəncin adını çəkmək isteyirəm. Bu gənclərdən Cahid Hilal oğlu Şirinov 1928-ci ildə Ağdam rayonunda anadan olmuşdur. İkinci şəxs isə 1929-cu ildə Laçında anadan olmuş Çingiz Mirzəoğlu oğlu Abdullayev idi. Bu gənclərin hər ikisi Teatr İnstitutunu bitirmişdi. Antisovet təbliğatı aparan bu gənclər qərara alıllar

ki, 1957-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancınlar. Bu işi Cahid Hilal oğlu həyata keçirir. Azadlıq! Müstəqillik! - deyə üçrəngli bayraqı Qız qalasının üstündə dalğalandırır. Deyilənlər görə, üçrəngli bayraqı Cahid Hilal oğlu özü tikib hazırlayıbmış. Cahid Hilal oğlunun əməli DTK (KQB) tərəfindən dərhal aşkarlanır. Onun işinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrum olunur. Cahid Hilal oğlu cəzasını Mordva MSSR-in Dubrovska kəsələşməsində çəkir.

Görün bayraq necə yüksək bir ali dəyərdir ki, buna görə bolşevik hökuməti heç bir humanistlik göstərmədən bir gənci 10 il azadlıqdan məhrum etmişdir. Bununla da kifayətlənmir, ömrünün sonuna qədar daim təqib edir, işsiz qoyur, nəzarətdə saxlayırırdı. Eyni taleyi Cahid Hilal oğlunun həmkarı Çingiz Abdullayev də yaşıyır.

Daim izlənən, iki dəfə məhkəmələrə həyati yaşayan, hətta heç bir əsas olmanın Maştağa Psixiatriya Xəstəxanasına göndərilən Çingiz Abdullayev isə 1991-ci ildə İsvəçrəyə gedərək siyasi siğnacaq almışdır.

Biz Qız qalasında qaldırılmış üçrəngli bayraqa görə başı bələlər çəkmiş iki nəfər fədakar soydaşımızdan bəhs etdi. Ancaq onlar tek deyildilər, onlarla belə fədakar oğullarımız olubdur. Bu hadisədən 32 il sonra 28 may 1989-cu ildə Xalq Azadlıq hörəkatının iştirakçısı Faiq Mobil oğlu Həsənov Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Qız qalasının üstündə dalğalandırmışdır. Həmin bayraq İstiqlal muzeyində saxlanılır.

1988-ci ildə xalq hörəkatı başlayanda bəlli oldu ki, milletimizin üçrəngli bayraqa olan sevgisi ölməmişdir. Mən bu qənaətə günü, saatı yadimdə qalmasa da, bir gün üçrəngli bayraqımızın Azadlıq meydənına göstərildiyini gördüm. Sonra bu hal dəfələrlə tekrar olundu. İllər sonra bildik ki, bu bayraqı toxuyub Azadlıq meydənına getirən Gültəkin Həsənova imiş. Bu gün onu Gültəkin ana deyə yad edirlər. Yüz minlərlə soydaşımız kimi mən də indiki Dövlət himmimizi ilk dəfə Azadlıq meydənində, o telətümlü günlərdə dinləmişdim. Xalq artisti, bəstəkar Sərdar Fərəcov "Ədəbiyyat və incəsənət" qəzetiñin 14

iyul 1989-cu il sayında dərc etdirdiyi "Üzeyir Hacıbəyovun iki marş" məqaləsində bugünkü himnimizdən də bəhs etmişdi. Bu məqalədən aydın olurdu ki, "Azərbaycan milli marş" 14 noyabr 1919-cu ildə elan olunmuş müsabiqədə birincilik qazanmış və "Azərbaycan Dövlət Teatrosunu doldurmuş milli dövlətin ərkani və xalq həzurunda bir dəfə çalınmışdır".

Bu marşın 70 ildən sonra, hələ də ömür sürməkdə olan sovet hakimiyyəti dövründə kimin təşəbbüsü ilə Azadlıq meydənında səsləndirilməsinin tarixini iyirmi dörd il sonra himmimizin bərpacısı bəstəkar Aydin Əzimovla görüşüb səhbət etdi. Aydin müəllim o günləri xatırlayaraq dedi: "1989-cu ildə Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin elmi əməkdaşı Sərdar Fərəcov "Ədəbiyyat və incəsənət" qəzetində Üzeyir bəyin iki marşından bəhs etmişdi. Bunalıdan biri "Azərbaycan milli marş", digəri isə "Azərbaycan marş" idi. Birinci marş dilləyən kimi diqqətimi çəkdi. Qəribə idi, bu marşın melodiyasını uşaq vaxtı atamdan eşimdi. Atam Kərim Əzimov M.C.Bağirov vaxtında "Stalinneft"in, "Lenin-neft"in rəisi vəzifəsində çalışmışdı. Mən "Azərbaycan milli marş"ının notunu qəzətdə görəndən sonra onun üzərində işləməyə başladım.

Aramızda yaş fərqiñin olmasına baxmayaraq, Vaqif və Yusif Səmədoğlularla dostluq edirdim. Biz qardaş qədər yaxın idik. Mən bu marş barədə onlara da demişdim. Onlar da mənim fikrimi bəyənmişdilər, cünki biz artıq bu marş Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi qaravayırdıq. O zaman "Azadlıq" radiosunda Mirzə Xəzərin verilişində həmin bu marşdan kiçik bir parça səslənirdi. Çok vaxt səslənməyə də müdaxilə olunurdu... Nəsə, çox keçmədi marşın klavirini hazırladım.

Bir gün Yusif Səmədoğlu marşın mətnini mənə verib: - Aydin, bu himn bir höftədən sonra Meydanda səslənməlidir! - dedi. Mən də söz verdim ki, bir höftəyə hazır olar. O zaman Azərbaycan Televiziyası və Radiosunun Səsyazma evinin müdürü işləyirdim. Bədii kollektivlərin çıxışları burada yazılırdı.

Bu himnin ilk yazılışında bəstəkar Ramiz Mustafayev də mənə yaxından kömək etdi. Himni Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsinin xorunun ifa-

sında lentə yazdırıb Azadlıq meydənında səsləndirdik. Çok unudulmaz gün idi. Unudulmaz anlar yaşadıq. Himn səslənəndə Vaqif Səmədoğlunun gözleri yaşarmışdı..."

Bəli, o gün təkcə mərhum şairimiz Vaqif Səmədoğlunun yox, Azadlıq meydənında sükuta dalmış hər kəsin gözləri yaşarmışdı. O gün ilk dəfə möhtəşəm himmimizin sözləri yaddaşımıza həkk olunaraq qəlbimizdə səslənirdi:

*Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadırız!  
Üçrəngli bayraqınla məsud yaşa!*

Üçrəngli bayraqımız bir də 1990-ci ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayraqı olaraq təsdiq edildi. Hələ sovet dövlətinin mövcud olduğu bir dövrdə bu hadisə çox böyük əks-səda doğurmuşdu. Vaxtılı bolşevik Rusiyası tərəfindən parlament binası üstündən endirilmiş üçrəngli bayraqımızın rəsmi olaraq Naxçıvan Ali Məclisində qaldırılması anının necə bir həyəcan, sevinc, qürur doğrudunu bu gün də təsəvvür etmək çətin deyildir.

Nəhayət, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayraqı haqqında" qanun qəbul edərək onu dövlət bayraqı elan etdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Akti ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayraqını bərpa etdi. 70 il qabaq endirilmiş üçrəngli bayraqımız bir daha vətənimizdə yüksəldi.

Azərbaycan bayraqı Ümummilli Lider Heydər Əliyevin həmişə diqqətində olmuşdur. Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasının dövlət attributlarının töbliği işinin gücləndirilməsi haqqında" 13 mart 1998-ci il tarixli sərəncamı bu saygının bariz nümunəsidir. Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Bayraqı, Gerbi və Himni Azərbaycan dövlətinin

müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizdə dövlət attributlarına dərin ehtiram hissələrinin aşilanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir".

Ulu Öndər böyük faxaret hissili deyirdi: "Azərbaycan bayraqı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmziidir... Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayraqa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun".

Azərbaycan Respublikasının dövlət rəmzlərinə saygı və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayraqı Günü"nün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Məhz bu sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayraqı Günü kimi qeyd edilir.

Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayraqı Meydanının təməli qoyulmuş, daha sonra Dövlət Bayraqı Muzeyi yaradılmışdır. 1 sentyabr 2010-cu ildə Dövlət Bayraqı Meydanının təntənəli açılışında çıxış edən Prezident İlham Əliyev demişdi:

"Bizim bayraqımız qürur mənbəyimizdir. Bizim bayraqımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerdində dövlət bayraqı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli bayraqımız bu gün hələ də işgal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayraqımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırımlıq və yaxınlaşdırırıq".

Dövlət başçısının bu tarixi çıxışından 10 il keçmiş, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi müzəffər ordumuzun qələbəsi ilə başa çatdı. Məzəffər Ali Baş Komandan İlham Əliyevin 10 il qabaq Dövlət Bayraqı Meydanında söylədikləri həyata keçdi. Əsgər və zabitlərimizin qanı, canı bahasına işğaldan azad olunan Cəbrayılda, Füzülidə, Zəngilanda, Qubadlıda, Suqovuşanda, Şuşa şəhərində, daha sonra Ağdamda, Kəlbəcər-

də, Laçında, 215 kəndimizdə müqəddəs üçrəngli bayraqımız dalğalandı. Hər bir şəhərin, kəndin işğaldan azad edilməsi məjdəsini Məzəffər Ali Baş Komandan İlham Əliyevdən eşidirdik.

Prezidentin 8 noyabr 2020-ci ildəki xalqa müraciəti isə illər, əsrlər keçəsə belə, unudulmayacaqdır: "Əziz həmvətənlər! Əziz bacılar və qardaşlar! Böyük faxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!"

Bu tarixi mündərək xəbərindən sonra paytaxt sakinləri küçələrə axısmışdı. Hər yan, hər yer, hündürmərtəbəli binaların evvanları, küçələrdə şüttüyən maşınlar, yaşı, caavan, yeniyetmə üçrəngli bayraqa sarılmışdı.

Hər kəndin, hər bir şəhərin işğaldan azad olma xəbəri belə kütləviliklə, bayraq sevgisi ilə qarşılındırırdı. Bu görüntülərdən, bu mənzərələrdən duyğulanmamaq, sevinc göz yaşları axıtmamaq mümkün deyildi. Xalqı, itkilər bahasına olsa belə, qələbə xəbəri qədər nə sevindirə bilər ki...

Necə ki 1919-cu ildə Parlament binası üstündə dalğalanan Azərbaycan Bayraqını seyr edən Əhməd Cavad, Əbdülxalıq Cənnəti, Əlabbas Müznib, Cəfər Cabbarlı vəcdə gələrək üçrəngli bayraqımızı vəsf etmişdilər, 70 il sonra müasir şairlərimiz də bir daha yüksələn bayraqımızı vəsf edən çoxlu sayda şeir yazıb kitablarında, dövri mətbuat şəhifələrində çap etdirmişlər. Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının şücaeti, şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin həyatı, hər kənddə, hər şəhərdə, hərbi qərargahlarda, postlarda, səfirliliklərimizdə dalğalanan üçrəngli bayraqımız yeni-yeni nəşr əsərlərinin, poeziya nümunələrinin yaranmasına səbəb olmuşdur. Biz klassik və müasir şairlərimizin Vətənimizi, üçrəngli bayraqımızı vəsf edən şeir gülüstanından seçərək bir albom-kitab tərtib etdik. Bu kitabın hər şəhifəsində həm tarixi dövlətlərimizin rəmzləri, həm də 44 günlük Vətən müharibəsi günləndəki bayraq sevgimiz var. Cox istərdik ki, bayraq və Vətən sevgisini daim ürəyində yaşatması üçün tərtib etdiyimiz "Bir daha yüksələn bayraq" albom-kitabı hər bir Azərbaycanlı ailəsinin, hər bir gəncin stolüstü kitabı olsun.

**Mustafa ÇƏMƏNLİ**